

296/50 3471

AZ 2
S 17

ABDYLLA ZAIK

Tulqu həccə qedir



Şəhər, Baqlı—1927

ABDYLLA ZAIK

087.1

894.35 **
:(087.1)

296/50

Tulqu həccə qedir

2 - 44 rəngi

ZAIK

F. Kögələ adına
Azərbaycan Dövlət Uşaq
KİTABXANASI
iNV. № 84768

AZƏRNƏZR

BAQLI—1927

1.480

1.480:

1.480

Baz mətbuat mudirliqi № 1336
Tiraz 3.000
Kasım Ismailov quçəsi, № 2
AZƏRNƏZRİN II mətbəəsi, Bāqı — 1927.



TULQU HƏCCƏ QƏDIR.

Tulqu kocalıñz idi
Ziqardan kalmıñz idi,
Ət dəjmirdi dilinə,
Av qecmirdi əlinə.
Həftələrlə kaliñb ac
Dolanlırdı jalavac;
Cavanlıglı sənmüzdü,
Ərijib myma dənmüzdü
Qorçalmıñz idi dizi,
Çok pis qecirdi izi
Qunu olmyzdy kara,
Arajıb byldy çara:
Alıb təsbəh əlinə
Zal baglajıb belinə

Ajaklarında çarlık
Bazlında tirmə sarılık
Cijnində atlaz əba,
Əlində zorba əsa,
Aglajlırdı qədirdi,
Çəlləri sejr edirdi.
Qəndə javlık bir xoryz
Dənlənir idi jalkız
Tulqunu belə qərdü
Yzakdan dyrdy sordy:
-«Aj canım, tulqu səjlə,
Hara qədirsen belə?
Joksa sənə ej baba,
Uz veribdir bir bəla?»
Tulqu bazlın salladı,
Hənqur-hənqur agladı;
Dedi: „A Məstan xoryz!
Qəzləri mərcan xoryz!
Kocalıızam duzmışəm,
Sizi çok incitmışəm,
Məndən daha kaçmajın,
Dəndlərimi açmajın.

Sizdən uzum karadır,
Kəlbim doly jaradır;
Halal, haram kanmadım.
Kocalıqı anmadım.
Sizi dytdym, hej jedim,
Allah qərimdir dedim.
Aj canım oğuzum kardaz
İmdi iżim olyb jaž.
Həddən azıb qunağım,
Bir allahdır pənahım.
Həccə qərəqdir qədəm
Tovba, istigfar edəm“.
Xoryz dedi: „Aj baba!
Xozbaxt olybsan daha
Allah üçün aglama,
Urəjimi daglama,
Həkk jölyn bylmışan,
İmdi mə'mun olmuşan,
Səni jalkızlık sıkar,
Məni əzunlə apar;
Jolda kyllyk edərəm,
Hər iżinə medərəm“.

Tulqu dedi: „Ej qəzum!
Jok by iżə bir səzum
Olyrsa zəhmət sənə,
Jolda müəzzzin mənə
Lazlım olyr, nejləjəq?
Dalıma duz, qəl, qədəq“.
Xoryz byny ezitcəq
Tez uçyb qəldi jujrəq
Ajaglına, əlinə
Duzdu zırın dilinə,
Ojyn, səhbət etdilər,
Duzub jola qetdilər.
Qəldilər qəndə javılk
Bir suru xoryz tovılk.
Ora byra təzirdi,
Dənlənirdi qəzirdi.
Qərdulər bir az ıtrak,
Tulqu qəlir bir sajak:
Jeqə təsbeh əlində,
Bir zal kyrzak belində
Ajaklarında çarılk,
Bazlında tirməsarlık,

Çijnində atlaz aba,
Əlində zorba əsa,
Qədir, joly ilə bir baz
Olyb xoryzla joldaz.
Birdən kakkıldaşlılar,
By izlərə çazdılalar.
Koca xoryzdən biri
Qəldi bir az iləri
Dedi: „Alovga tulqu!
Kyzrygy zorba tulqu
Jokdyr sən də muruvvət,
Bizə verirsən zillət,
Qızlı-qızlı qecələr,
Qəndə qırıb bixəbər
Bizi çapılıb çalırsan,
Hinə zijsən salırsan.
Jokmy bizim canlımlı?
Halalmıldılganlı?
Elədiq biz də tədbir,
Var by jerlərdə çok pir,
Aglıjıb, dəxil duzduq,
Daşlarlına surtuşduq,

Minlərcə qəsdiq kyrban,
Verdiq fəkirə ehsan,
Bizə tərəhhim etsin,
By bəlanıq qətursun".
Tulqu bazlı salladı,
Hənqur-hənqur agladı.
By iżə mat kaldılar,
Tulqujə jan aldılar.
Səsləndilər: „Bir dajan,
Bizi baza sal, aman!
By nə iżdir bir qərəq?
Dərdini biz də bil q.
Hardan oqlıb, haraja,
Qədirşən belə, səjlə?!“
Tulqu alızdi, jandı,
Əsasına dajındı:
Aqlar, aqlar qəz ilə,
Zırın-zırın söz ilə,
Dedi: „Qəlin bir qərəq,
Aj ustu bazlı ipəq!
Nəziq lətif hejvanlar!
Mələq sıfətli canlar!

Kocalımlısam, düşmizəm,
Sizi çok incitmizəm,
Allah çatsıñ dadıma
Jetiszin imdadıma!
Qızınlılarım həddən çok,
Janlınlıda uzum jok.
Bilməmizəm mən mudam
Dunjada halal haram.
Sizin dytyb jemizəm,
Acı sözlər demizəm;
Kəlbinizi sıkmılsam,
Allah evin işkmılsam;
Sizdən varam xəcalət,
Kalıñ hələ səl mət,
Qərəqdir həccə qədəm,
Təbə , istigfar edəm.
Dunjadañ əl üzəmizəm,
Diriliqdən bezmizəm;
Kocaldılm, bəlgə allah,
Qeçsin qızınlımdan, ah!"
By sözlərə çazdılar,
Cumləsi aglazdılar;

Səjlədilər: „Aj baba!
Olak sənə biz fəda.
A, tuqləri xoz kymaz;
Bizi əzuñə joldaz,
Kəbyl edər olyrsan,
Xejir-dya bylyrsan“.
Qəlin-qəlin, evladıñ?
Jakzılıkda koj adıñ,
Dunja dyryncə kalsıñ!
Qızınlarız azalsıñ!“
Yçyb qəldi cumləsi;
Xoryz, tojygyn səsi,
Çylkaladı hər janı;
Çəl dərəni ormanı.
Bir xoryz tez dızlxdı,
Sevincəq dama çıkdı,
„Kykkyryky!“ çəqdi car,
Olyn daha xəbərdar,
Muzdələr olsyn sizə
Allah bakıbdır bizə:
Tulqu abid olybdyr,
Urəji jymyzalıbdır,

Kırmajacakdır bizi,
Hər aglamakdan qəzu,
Suzulmuş həm kılzarmıñ
Bəti bənzi bozarmıñ
Təvbə, istigfar edir,
Bir baza həccə qədir.
Qəntdə xoryz tojyklar,
Oldylar çok xəbərdar.
Bir birinə bakızbı
Qızıja düşüb akızbı,
Izı jəkin bildilər,
Yçyb kaçıb qəldilər.
Tulqu dəndü jag bala,
Alıb ony ortaja:
Biri əpur abasıñ,
Biri əlin əsasıñ,
Biri təsbeh, sarıqlıñ,
Biri hisli çarıqlıñ;
Qətirmişlər dyz, çərəq,
„Dərə xəlvət tulqu bəj“.
Dyryrdy qejfi çok saz
Bakırdı sajmaz-sajmaz.

Bir az səhbət etdilər,
Jola duzub qətdilər.

Tulqu qədirdi xurrəm,
Dənub onlara hərdəm,
Ojizli-qızlı bakırdı,
Damaglınlı zatladırdı.

Qəsib əlçub biçirdi,
Qəqlərini seçirdi,
Qəsilməzdi takəti,
Arajırdı fursəti

Bir az daha qətdilər
Bir səhraja jetdilər,
Tulqu dajandı dyrdy
Bazählı hilə kyrdy.

Dedi: „A, canlım xoryz!
Ryhym rəvanlım xoryz!
Mənim qəhnə rəfikim!
Qəzum, dostym, zəfikim!

Xoz səsli mə'sym hejvan,
Çlk agaca ver əzan;
Allıb da dəstamazlı,
Kıllak byrda namazlı“

Xoryz çlkdı ycadan,
Verdi qəzəl bir əzan.

Tulqu dedi: „Tez dyryń,
Namaz üçün səf kyryń,
Olsyn xoryz piznamaz,
Kıllak by çəldə namaz“.

Bagrızdlar: „Jok olmaz!
Bizim cinsə jarazmaz;
Əslindən piznamazlık,
Sənin zəninə lajık.“

Tulqu dartıb, əzunu,
Tyrzytdy uz qəzunu,
Dedi: „Məndən çəqin əl,
Olmyzam mən bəd əməl,
Cavanlıqlımda iżim,
Fisk olybdyr, by dízim,
Olyb bazählma bəla:
Sizə edibdir cəfa.

Mənim qibi jaramaz,
Olyrmyja piznamaz?“
Qeçər vakt-i-fəzilət
Lazlım dejil by səhbət,

Arlık xoryzdan biri,
Qeçdi gərəz iləri.
Tulqu baba janlajlıb,
Səfləri sahmanlajlıb,
Qəqləri sondan duzub,
Qəzlərini bir suzub;
Hijləni saz ejlədi,
Dyrdy belə səjlədi:
„Başla namazlı qərəq,
Mən hamənləzdan qərəq,
Sonda dyram, ej qəzum!
Hak janında jok uzum.
Olunahılm həddən azıb
Kəlbimdə dərdim cozub
Sizin qunahlınz jok,
Mənimqi isə çok-çok
Joldan çıklıb azmılzam,
Hakkın qəqün kazmılzam,
Rezimanam iżimdən,
Bezaram qeçmizimdən,
Mənə namazda dya.
Edin, ynytmajlı ha!“

Byny dejib məsxərə
Agladı birdən birə,
Butun səbri qəsilmiz
Bojny bazlı əjilmiz;
Qəz altından bakırdı
Agzından sy akırdı.
Japrak qibi titrəjir
Ziqar vaktən qəzləjir.
Namaza kalkızdıllar
Səcdəjə çün duzdułar
Kyrtarlıb tulqu iżin,
Sazladı balta dizin.
Atdı təsbeh abanı,
Sarılgı həm əsanı;
Atlanıb aslan qibi
Hərif-i-mejdan qibi,
Dytdy bogdy on bezin,
Sərdi o jerdə lezin.
Dyjyb o jerdə kalan,
Kyrtarlıb tulqudən, can
Yçdy hərə bir jana:
Daga, daza ormana.

Çələ basdə kılçkılıçk,
Kalkdə bəjuq fışkılıçk,
Tulqu iżin bitirdi,
Avlarlıq qəturdu
Jyvasına muxtəsər
Bir aj jedi sərasər.



MYRAD.

Tiflis zəhərinin janında „Qolbasan“ adlı bir qənt var idi. By qəndin dört bir janlı baglık, məzəliq jerlər idi. Elə qi bahar olyrdy: agaclar çiçəqləjirdi, təpələr, jamacalar, çəmənlər jymyzak ot və çiçəklər ilə dəzənirdi. Rənq—rənq qullərin ətri qəndi burujurdu. Səhər axzam kyzaların qəzəl nəgməsinin araslä—bıraslä qəsilmirdi. Bahar çaglı by qənt o kədər qəzəl olyrdy qi, insan bakmakdan dojmyrdy. Belə tə'rifini etdiyimiz F. qəndə ^{adını}, Bulkejs“ və „Myrad“ ^{adında} bacı ^{böyükləri} Uşkardaz KITAB ANASI

var idi. Bulkejs oldykca mehriban və tərbijəli bir kuz idı. Hər qun bağçalarındaqlı tyt agaclınlı altına palaz salırdı; ojyncak əzilərini də jıgılb əz əzunə ojnardı. Ara bir konzylarlı səltənət də qələrdi. Hər iqisi birliqdə dejər, qulər, ojnardılar. Otak bəzəjirdilər. Bir birinə konak qedib qələrdilər. Ajak sajmak, qəlin-qəlin ojnardılar. Ara bir atası aldıqlı „uzak qəzluju“ qitablınlı zəqillərinə tamaza edir və okyjyrdylar. Oğunları xoz və asydə qeçirdi.

Amma Myrad heç kapı bacada tapılmazdı. Səhər evdən çıkar, bir də acanda evə kajıldardı. O qun olmazdı qi, Myradın uzu, bazlı cırılımız evə kajıtmaya idi. Hər qəs ilə dəjizur, səjizurdu. Ona qərə də ony heç qəs sevməzdi. Hətta əz ata və anası da Myradı sevməzdi. Onyn

əlində bacıslı Bulkejisini qi, heç rəhatlıqlı jok idi; onyn ojyncaklarınlı dagıldır və sındırardı, ara bir də dəjub kaçırdı. Ona qərə Bulkejis kardazlı Myrad ilə heç ojnamazdı və ondan körkardı. Bilkejis mehriban bir kuz oldygы üçün, kapılarındaqlı hejvanları və kyızları da çok sevər və məhəbbət edərdi. Hejvanlar və kyızlar da əvəzində Bulkejsi sevərdi və ondan kəçməzlərdi. Çok vakt olyrdy qi bağçada ojnadıqlı zaman: „Mərmər“ piziji „Dəmir“, iti „Məstan“ xoryzy, tojyk cucələri Bulkejisini bazlına cəm olyrdy və onyn əlindəqi çərəq parçasını alıb jeməq istərlərdi. Bulkejs isə çərəji parça—parça edib, bir az Məstan xoryza, bir az tojyk cucələrə, bir az dəxi it və pizijsə atardı, hamısı sokolyb, jeməjə məzgyl olyrdy. Bulkejs kara və iri qəz-

lərini onlara diqib, bakardı. Bir də qərərdi qi it çərəjini əzu jejib kyr-tardı. Javaz-javaz agzınlı pizijin klsmatına yzadı. Piziq də mrlldaja-mrlldaja çalızlı qi, agzındaqlı çərəji jejib kyrtarsın, həm də pəncələri ilə jerdə kalan çərəji bərq-bərq dytyb, acıklı-acıklı itə bakıldı. Amma it bakhmajıb sokylır qi, pizijin, ja xoryz tojygyn çərəjini kapıb jesin. Birdən-birə bir tərətdən xoryz kakkıldaja-kakkıldaja itin ustunə atıldı, bir tərəfdən də piziq belini kaldırlıb dişlərini itin ustunə klcıjlıb mrlldajıb və birdən - birə slçrajıb itin uzunu cırmalajırdı.

Bulkejs by tamazadan dojmazdı, qulə-qulə onlarıñ davasına bakardı.

Myrad isə joldaşlarlı və bacı-sınlı incitdiyi qibi hejvanları da incidirdi. Hələ kapılarndaqlı „Dəmir“

qəpəjə onyn əlindən oqun və diriliq jok idi. Kapı agzında yzanlb jatar qən, Myrad əlindəqi dañ ilə itin harası, qəldi vyrardı; jazlk it kyjrygyny bəjrunə klslb, vənqildijə-vənqildijə kaçar, ja inqi iri kara agzınlı açıb. Myrada bərq-hurərdi. Odır qi Myradı heç sevməzdi. Ony harada qərsə kaçılın qızılənərdi. Sarı piziq də Myradı sevməzdi. Onyn qəlqəsini yzakdan qəruncə, kyjrygyny klslb, tələsiq əzunu bir jerə sokyb qızılənərdi; çunqu həmizə Myrad onyn kyjrygyndan dytyb dartardı. Myrad pizijin arkasında duzduju zaman pi-ziq əvvəlcə kaçar, Myradın ona jakınlazdılgınlı qəruncə birdən - birə dajanırdı. Belini diqləjib dişlərini klcıjlı „pyf“ elijib Myradın ustunə atıldı. Hətta bir neçə dəfə əllərini, uzunu dırmalajıb aglaja-aglaja Myradı evlərinə qəndərməzdi.

Elə qi axzam olyrdy, təpələrdən jamaclardan naxlır mələzə - mələzə qəndə qəlirdi, Myrad əlinə çomagınlı alıb, naxlırlıq içinə qırıldı, əlin-dəqi çomak ilə o inəjin, by əquzun harası qəldisə vyrardı.

Myrad bir dəfə bir kara inəjin arkasında duzdu. Inəq axlıda tənqə qəlib, dəndü və Myradı iqi byjnyzlarla qəturub, jerə ejlə çarpdı, kyr-baga qibi jerə sərildi. Myrad tamam bir saat əzunə qəlmədi. Ondan sonra Myrad nə Dəmir qərəjə, nə pizijə və nə də inəqlərə jaklı qədə bilmirdi.

Bagçalarındaqlı jasəmən agacın altında bir səbət içində, tojyklar jymyrtlajlırlı. Bir qun Myrad bagçada qəzirdi. Çil tojyk jymyrtlajlıb çıkanda, Myrad qərdü. Javaz-javaz qədib jymyrtaları cibinə doldyrdy qi aparsıln.

Məstan xoryz byny yzakdan qərub, yça-yça Myradı ustunu aldı.

Myrad çok korkmyzdy, bilmirdi qi nə etsin. Axlıda arkasında qızılət-diji jymyrtanı atıb kaçdı. Xoryz əl çəqmijib, onyn arkasında duzdu. Myradı ajagı bir agaca ilizib jukıldı; cibindəqi jymyrtalar sındlı, cibi və paltarlı jymyrtaja bylandı. Myrad kalkdı, aglaja-aglaja qetdi. Myrad korkysyndan evə qədə bilmirdi, çunqu paltarları bazdan-ajaga jymyrtasılı idi.

Myrad bagçada bir alma agacının altında oturmuyzdy, qərdü qi Bulkejs bagçaja çlkdı. „Məstan, Məstan!“ dejə bagırdı, bagçanı o biri bazlından xoryz yça-yça qəldi. Bulkejs xoryzyn bazlına bir papak tiq-miždi.

Mehriban kız o balaca əlləri ilə xoryzyn papagınlı bəzənə kojdy lent ilə bagladı. sonra 3irin dil ilə dedi qi:

„Məstan xoryzym, cejran xoryzym! qor sənə nə qəzəl papak tiqmizəm!“,

Dejəsən qi xoryzda Bulkejsin mehriban dilini anlajırdı; qəzlərini Bulkejsin uzunə diqib dinməz, səjləməz dyryrdy. Bulkəjsin kəlbinə dəjməq istəmirdi, çunqu Bulkejs onldırı çok sevirdi. Hətta sarı tojyk da cucələri ilə Bulkejsin Məstan xoryza bagızähləglik papaga dikkət ilə bakırdı, Bulkejs çok zəd idi. Myrad qərdü qi xoryzyn bəzəl Bulkəjsə məzgyldyr; cəld kaçılıb jenə də jasəmən agacının altına qətdi, korka-korka ətrafa baktı qi, qərsun heç qimsə jokdyr qi. Heç qəsi qərmədi. Javazca qəldi, jymyrta səbətini arkasına aldı qi,

kalkılıb qətsin. Jakında kazlar dənlənirmiz. Myrad onları heç qərməmiz, onların jymyrtalarını səbət ilə ogyrlajıb, aparmak istədijini kazlar anlamıbz, macal verməjib birdən-birə hər biri bir tərəfdən Myradın jolyny qəsdilər. Myrad heç bilmədi qi, korkysyndan nə etsin, çunqu kazlarla hər biri Myradı bir tərəfə çəqirdi, ələlxusys anaž kazdan çok korkmazdy. Çunqu o, çok acıklı idi. Korkyrdı qi sıçrajıb qəzlərini çlkarsın. Axırdı arkasından səbəti agzı ustəjerə atdı, jymyrtalarını hamıslı sındı.

Myrad by dəfə əvvəlqindən də çok korkmazdy. Jenə alma agacının altında otyrды. Çok gəməqin idi. Fiqır edirdi qi evə qətsin, anası ony dəjər, çunqu həm paltarlı jymyrtaja batılmazdı, həm də səbətdəqi jymyrtaları sındırmazdı. Myrad by fiqirləri

elijirdi, bir də qərdu qı Bulkejs əlin-də „Yzak qəzluju“ əlifdə qitabçası bagçaja çlkdl. Məstan xoryz, sarı tojyk və cucələri Bulkejsin ətrafları aldl. Bulkejs otyrdy. Qitabları açdl. Sarı tojygyn bəzənə əl çəqib dedi qı: „Qəzəl tojygym! Qəl sənə by əqilli qitabdən dərs verim, jaxzl!...“

Sarı tojyk bir Bulkejsin uzunə bakıldırı; bir də qitablı dimdiqlijirdi. Bulkejs dejirdi: dejnən „A...“ Tojyk heç səç çlkarmazdı. Bulkejs qərdu qı tojyk heç okymyr, cucənin birin qitabını ustunə kojyb dedi: „Qəzəl cucəm! səjlə „A...“ Cucə qitaba bakdl, bakdl bir dən-birə dimdijini jykarlı kaldırılb, „ciq-ciq“ dejə səsləndi. Bulkejs zədliqindən bilmirdi qı nə etsin. By zaman anası pəncərədən qulə-qulə. Bulkejsin dən verməsinə bakıldı. Bulkejs bir adam arajıldı.


qi cucəsinin qitab okumasınlı ona qəstərsin. Anasını pəncərədə qərunçə sevinə-sevinə kılçılırlı: „Anacan! bir-cə cucəmə bak, qər nə jaxzl okyjyr! Qəzəl cucəm! Dejnən „A...“ cucə Bulkejsə bakıb jenə də „ciq-ciq“ dejə səsləndi. Bylkejs qulə-qulə kara iri qəzlərini anasını diqib, dedi: „Anacan, qərdun nə jaxzl okyjyr?“

Anası qulə - qulə cavab verdi „Qəzəl kılçım! Məjər sən pis okyjyr-san qı cucən də pis okysyn?...“

By aralıklär Məstan xoryz da Bulkejsin bəzənən üstündə dyrmyzdy, xoryz qitaba bakdl-bakdl, birdən-birə ycadan banladı, Bulkejs balaca əlini xoryzyn bəzənə çəqib dedi: Məstan xoryzym! Sən bəjuqsən, okymak bilirsən. Koj, by balaca cucəni əjrədim. Koçak cucəm! De qərum „A“. Cucə sarı dimdijini açıb „ciq-ciq“ okyjyrdy.

Myrad alma agaclarda altında
gəməqin-gəməqin bynlara bakırdı, Əz-
əzəunə fiqir elijirdi: „Nə üçün Bul-
kejsi hamı seveir? Hamı ona mə-
həbbət jetirir?“

Amma məni heç qəs sevmir, hər qəs
məndən nifrat edir? Nə üçün?...“



JAX3L ARKA.

Qızılın bir oqunundə,
Kalın mezə dibində
Bir ac tulqu olyrdy
Açından kavrılırlırdı.
Kalmajırdı çöl, dərə
Baz çəqirdi, hər jerə
Bir jerdə av bilsə idi,
Ja yzakdan qərsə idi

Kyjrygyn diqlijirdi
Qullə qibi qedirdi.

Qərsə agacda bir kyz,
Bazlından ojnardı huz.

Istəjirdi bir baza,
Ol agaca dırmasa.

Laqin dizi batmazdı;
Əli kuzə çatmazdı.

Altdan jykarl jan-jan,
Bakardı hejran-hejran

Kılmıldasa idi japrak,
Tulqu olyrdy sajak.

Javaşca 3unqajurdu *)
O səsi dinləjirdi.

Hərdən, birdən yjardı,
Qəzlərini jymardı;

Karzılsında dənlənir,
Ciqqilləzir, jemlənir.

Açar qən tez qəzunu,
Qərərdi bir əzunu,

*) 3onkymak.

Dyryb mırıldanıldı,
Alızb odlanıldı.

Axzama dəq qəzərdi,
Jorylyrdy, bezərdi.

Əli avdan uzulmuз,
Agzı qəzu buzulmuз.

Hər qol qosa çatardı,
Kıvrıllardı, jatardı.

Jaman qeçirdi qunu,
Gussə alımlıdı ony;
Düzündü fiqrə qetdi
Bir bakınlız nə etdi?

Aglına qəldi birdən,
Dedi qi: „Ahmak mənə,

Hazır by konzylykda
Çınarda, by javykda,
Bala çlkarmız lejləq
Bir hijlə kyrmak qərəq

Alıb bir-bir balasın
Jejim, koj dytsyn jasın
Qətdi bir blıçklı byldy,
Əhvalı çok dyryldy;

Qəldi çlnar dibinə,
Əlin kojdy belinə.
Dedi: „A lejləq baba“!
Qeç by agacdan daha:
 By çol, səhra, by orman,
 Mənə kalıb atamdan;
İmdi uç qundur acam,
Bir lokmaja məhtacam;
 Istijirəm çlnarlı,
 Ortasından tən jarlı,
Qəsib, by qəjdə satam,
Bir parça əqməq alam“
 Agac bazında lejləq,
 By səzləri ezitcəq,
Başladı jalvarmaga,
Dedi: „A tulqu aga!
 Rəhm elə qəl, aj, aman!
 Qəsmə çlnarlı, dajan!
Qəl jyvamlı daglıtma,
Qəz jazählı akıltma.
 Balalarım luməqdır,
 Kanatları qədəqdır;

Agac bazından jerə,
Düzərsə birdən-birə,
 Tələf olyr, aj qəzum!
 Muruvvət et, dyt səzüm.
Tulqu dedi: „Jok olmaz!
Bir dəkikə jaramaz!“
 Bıçkılınlı dubarə,
 Çəqdi o dəm çlnarə,
„Aman, aman tələsmə!
Dajan, çlnarlı qəsmə,
 Uç balamdan birisin,
 Ən bəjujun irisin,
Verim sənə, qətur əl,
Tulqu baba, rəhmə qəl!“
 Tulqu aga zınpədi,
 Kylaklarlı diqlədi;
Dedi: „Daha nejləjəq!
At azagı tez qərəq“.
 Lejləq tuqun kabartdı,
 Balasın ona atdı.

Tulqu kapdۇ havada
Parçalajىb orada,

Çeqdi balta dizinە,
Jejib qetdi, izinە.

Qeçdi bir uç oqun daha
Acdۇ o tulqu aga,

Bir basa dyrdy jenە,
Qeldi çınar dibinە.

Dedi: „Alejləq baba!
Qoç by agacdan daha;

Jenە uç oqundur acam,
Bir lokmaja məhtacam.

Çaramlı qəsmiz tarı,
Qərəq qəsəm çınarı“.

Bırçkışlını dubarə,
Çeqdi tulqu çınara.

Lejləq bagırdı: „Ejvah!
Qəsmə dajan sən allah.

Qəzumun ag karası
Urəjimin parası,

Iqi balam kalıbdır,
Məni zymlyk alıbdır“

Nə etməli? birisin
Handa bəjuq irisin,

„Ala“ dejb də atdۇ,
Dərd-i-məlalə batdۇ!

Tulqu kapdۇ havada
parçalajىb orada

Dyrdy jedi sevincəq,
Kyzrygyny dytyb zəq,

Əlin kojdy belinە
Dızıub qetdi jolyna.

Bir agacda javlkda,
Otyrmyz idi karga,

Dedi: „A, ahmak lejləq,
Səjlə mənə bir qərəq.

By nə iżdir edirsən?
Əz balanlı verirsən.

By hiləqər tulqujə
Dəb salırsan əlqəjə?“

Eziñincə by səzu
 Kaçdlı, bəti, bənizi.
 Dedi: „Qurum əllərim,
 Çolak olsyn nejləjim?
 Oz əvəzna bir nəfər,
 Heç belə bir iş edər?
 Qərmədinmi çlnarlı,
 Ortasından tən jarlı,
 Blçklı ilə qəsirdi ?
 Canlm-zag-zag əsirdi“.
 Karga dedi: „Aj çərən!
 Qərunur çok sadəsən,
 Jokdyr əsla bilijin,
 Cijdır bejnin, iljin.
 „Yzyn boj,yzyn bogaz
 Xejrə-zərə jaramaz.“
 Nə xejir o bojda sənə?
 Inanırsan sən ona?
 Heç iş qəlməz əlindən
 Korkma onyn dilindən;

Kyryr sənə o tyzak,
 Jalvarma qəssin byrak!...“
 Lejləq dedi: „Aj ogyl!
 Mən nə bilim, çok sak ol.
 Okymamız adamam,
 Avam olyb, həm dədəm.
 Saldıñ baza sən məni
 Tanrı saxlasıñ səni“.
 Qeçdi bir uç qun daha,
 Acıb o tulqu aga.
 Çlnar diñinə qəldi,
 Blgln byryb, çənbəldi,
 Dedi: „A, lejləq baba!
 Qəç by agacdan daha!“
 Tulqu dartar qən əzun,
 Kyrtarmamız qən səzun,
 Lejləq bojnyň yzatdlı;
 Tuqlərini kabartdlı;
 Dedi: „Sys aljak azgın!
 Jetməzmi aldatdıgın?

Ah bazlılı əqmisən,
Sinəmə dag çeqmisən.

Anlamızam iżini
Nə kıcıjlb diziñi,
Bakırsan, sən, uzumə?
Qət, qərunmə qəzumə!

Tulqunu hejrət aldl,
Jerində mlxılı kaldı.

Qənly gəmə burundu,
Dərin-dərin duzundu!

Sonra dedi: "A, jassar!
Səni bir əjrədən var!"

Qəzlərini səzdurdu,
Ətrafa qəz qəzdirdi,

Karganlı birdən qərdü
Tuqləri biz-biz dyrdy.

Dedi: „A, ha by karga
Byny əjrətmiz, joksa
By iżleri kanmazdı
Heç bir zej anlamazdı.“.

Sonra jenə 3ənqujub,
Kylaklarlı diqlijib,
Dedi: „A, jassar karga!
Fitnəçi myrdar karga!
By nə curətdir etdin?
By lejləji əjrətdin?

Bynynla, ej jaramaz,
Sənin qi karnıñ dojmaz.
Səjlə mənə bir qərəq,
Bojyny yzyn lejləq,
Bacılındlər, kardazındlər?
Ja inqi joldazındlər?

Nə kalmız idi sənə?
Jamanlık etdin mənə?
Mənim ziddimə qetdin,
Halal ryzymdan etdin.

Olsyn iqi qəzun qor
İmdi bircə dajan dyr!

Dytyb, uzub, bazlılı
BİZİRRƏM MƏN AZLUL“.